



Azərbaycan beynəlxalq aləmin mühüm aktorlarından birinə çevrilir

başçısına təqdim edərən dedi ki, Çexiyanın dövlət başçısı ona Azərbaycanla əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib. Təbii ki, istənilən dövlət başçısı xarici ölkəyə göndərdiyi diplomatə müəyyən tapşırıqlar verir. Ancaq həmin tapşırıqların dile getirilməsinin özünün də diplomatik üssülləri vardır. Həm Avropada gedən proseslər, həm də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması artıq rəsmi Bakı ilə hamının açıq danışmasını zəruri edir.

Bəli, Azərbaycanın yaratdığı yeni reallıqlar dünya ictimaiyyəti tərəfindən məhz olduğu kimi qəbul edildikcə müstəqil dövlətimiz beynəlxalq aləmin əsas aktorlarından birinə çevrilir. Düşmənin təslim olmaq haqqında sənədi imzalamasından keçən dövr deməyə əsas verir ki, qarşımızda duran vəzifələr icra edilir. Dövlət başçımızın xatırlatlığı kimi, biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, feal əməkdaşlığını davam etdirmişik və dünyadan aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər.

Məsələn, BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbirin keçirilməsi rəsmi İrəvanı həddən artıq qıcıqlandırılmışdı. Azərbaycanın BMT-yə üzvlüyüün 30 illiyinə həsr edilmiş tədbir çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərirdi ki, BMT Azərbaycanın ərazi bütövülüyünü tam təməni qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işgalla üzləşdiyimiz dövrde göründük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər.

Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddədə kağız üzərində qalmışdır.

Ancaq Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən bətərefli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu.

Ancaq tək BMT deyil, digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətimiz də uğurlu idi. BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırla Azerbaycanın sədrlik edir. Üzv dövlətlərin razılığı və dəstəyi ilə bizim sedriyimizin müddəti bir il də uzadıldı. Fikrimcə, bu, Azerbaycana böyük etimadın növbəti təzahürüdür. Qoşulmama Hərəkatı Azerbaycan bu quruma üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqə nümayiş etdirmiş və məharibədən sonra bu istiqamətdə elavə ənənəvi hadisələr baş vermişdir. Dövlət başçımız dəfələrlə vurğulmuşdur ki, Qoşulmama Hərəkatı həm məharibədən əvvəl, işğal dövründə, həm məharibədən əvvəl, həm də məharibədən sonra Azerbaycanla həmrəy olmuşdur.

etimadnaməsini qəbul etməsindən hazırlanmış xəbərdə eşitdiyimiz bir fakt məni daha məmənən etdi. Belə ki, Milan Sedlaçek etimadnaməsini dövlətimizin

Yeri gəlmışkən, İslam Əməkdaşlıq Təşkilatı da işğal dövründə dəfələrə ədalətli, bizim mövqeyimizi eks etdirən qərar-qətnamələr qəbul etmişdir. Bu ilin birinci rübündə İsləm Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri seviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə – Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən, Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair ənənəvi qərar-qətnamələr qəbul etmişdir. Təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişdir.

Bundan başqa, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinə vasitəciliyə etmək üçün Minsk qrupuna mandat vermiş ATƏT de yeni reallıqları tam qəbul edib. Bir neçə ay əvvəl ATƏT-in fəaliyyətdə olan sədri ilə Azərbaycan Prezidentinin görüşü bir dənə onu göstərmişdir ki, ATƏT de yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. Yeni, dünyada hamı bir həqiqi qəbul edir ki, Dağılıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağılıq Qarabağ inzibati ərazisi yoxdur və olmayıcaq.

Azərbaycan Prezidenti tez-tez xatırladır ki, Avropa İttifaqı ilə bizim təmaslarımız məharibədən sonra dənə intensiv xarakter almışdır. Çünkü Avropa İttifaqı da postməharibə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Yekun kommunikedə "Dağılıq Qarabağ" adı yoxdur, bu da təbiidir: "Çünki Azərbaycan buna etiraz etmişdir və "münaqişə" sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan – Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiğiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşüne qədər artıq bu açıqlamalar verilmişdir".

Bütün bunların fonunda xatırlamaq istədiyimiz dənə fakt da vارد. Birincisi, 2010-cu il iyulun 6-da Dağılıq Qarabağın azərbaycanlı icmanın mərkəzi qərargahının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev demişdi: "Dağılıq Qarabağ keçici statusun verilməsi müzakirə olunur. Bu status Azerbaycanın ərazi bütövülüyünü

Biz real işlərin tərəfdarıyım və gələcəkdə bölgənin inkişafı ilə bağlı çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Bax, postmənaqışə dövrü ilə bağlı əsas məsələlər bundan ibarətdir... Əgər bütün bu, gündəlik həyatda öz əksini taparsa, bölgədə – Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, məharibə riskləri böyük dərəcədə azalaçaq və beləliklə, biz rahat yaşaya bilərik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bu sətirləri son zamanlar dünya siyasetçilərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmesi və dövlət başçımıza ünvanlanan məktublarda, telefon zənglərində "Biz rəsmi Bakı ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi üçün əlimizdən gələni edəcəyik" qətiyyətinin daha çox dilə getirilməsi fonunda qələmə almaq çox xoşdur. Ona görə də yazı üçün əsas mənbə kimi dövlət başçımızın IX Qlobal Bakı Forumunun açılışındakı və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransındaki nitqlərindən istifadə etmək istəyirdik. Ancaq...

Dövlət televiziyasında Azerbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfəri Milan Sedlaçekin

etimadnaməsini qəbul etməsindən hazırlanmış xəbərdə eşitdiyimiz bir fakt məni daha məmənən etdi. Belə ki, Milan Sedlaçek etimadnaməsini dövlətimizin

pozmayacaqdır. İşğaldan əziyyət çekmiş bütün insanlar öz yerlərinə qayitmalıdır. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağılıq Qarabağa, Şuşa qayitmalıdır və üç həmsədr ölkənin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Yəni bu, demokratik, beynəlxalq hüquq normalarını eks etdirən prinsiplər və beləliklə, məsələn həlli üçün yeganə variant ola bilər". Ermənilik xəstəliyindən sarsıldı əziyyət çəkən İrəvan rəhbərliyi bu güzəştin mənasını dərk edə bilmediyinə görə, neticədə status məsəlesi "gorbagor oldu".

İkinci fakt: 1996-ci il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlerinə baxmayaraq, ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində münaqişənin həlli prinsipləri müzakirəye çıxarılmışdır və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədərinin yekun sənədə elavə edilən bəyanatında öz əksini tapırdı. ATƏT-in bütün iştirakçı dövlətlərinin qoşuluğu həmin prinsiplər aşağıdakılardır:

"Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövülüyü;

Dağılıq Qarabağın öz müqəddərətini təyin etmə sazişi ilə müəyyən olunmuş Azərbaycan daxilində ən yüksək özünüdürətətməni ehtiva edən hüquqi statusu;

Dağılıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət".

Yəni, həmin sənəd icra olunsayıdı, Azərbaycanın ərazi bütövülüyü qorunur, ermənilər isə Azərbaycan daxilində ən yüksək məxtübiyyət verilirdi. Ermənistan rəhbərliyi həmin güzəştəri də anlamaq qabiliyyətindən məhrum olduğuna görə indi hər şəyənə əlləri çıxdı.

Yeri gəlmışkən, Ermənistanın ilk prezidenti – Robert Koçaryanın quldur dəstələri tərəfindən qovularaq bir künçə sixşdırılmış Levon Ter-Petrosyan Lissabon sammitinin keçirildiyi günlərdə deməşdi ki, Azərbaycan tərəfi bu gün bize vermək istediklərini on ildən sonra verməyəcək (İndi gördür ki, vermirik və verməyəcəyik). Yeri gəlmışkən, Levon Ter-Petrosyan 2011-ci ildə BBC-ye verdiyi müsahibədə də Ermənistan rəhbərliyinin yanlış yolda olduğunu xatırlatmışdı: "Düşünürəm ki, 1997-ci ildə bu problemi həll etmək imkanı olub. Yəni, hansıa əraziləri Azərbaycana vermək, barışq imzalamaya və sairə, Qarabağın müvəqqəti statusuna dair razılışma əldə etmək və sonradan isə yekun status məsələsini həll etmək".

İşgalçi ölkənin ilk prezidenti xatırladı ki, bizdə hakimiyət təhrif olunub: "Bunu bərpa etsək, hər şey öz yerini tutacaq. Normal bir ölkə olacaq. Azad bir ölkə.

Azərbaycanla da məsələmiz öz həllini tapacaq. Türkiye ilə də məsələmiz həll olunacaq. Yəni, əgər, bilimlər, misal üçün, Ermənistan hansıa katastrofik bir situasiya ilə üzləşsə, günah bizi olacaq... yalnız bizdə".

Bəli, İrəvan rəhbərliyi öz xalqını saldıgı katastrofik vəziyyətə görə suçludur, günahkardır, cinayətkardır və layiqli cəzasını almalıdır. Beynəlxalq aləmin mühüm aktorlarından birinə çevrilən Azərbaycan isə nəinki regionda sülhə nail olacaq, hətta qarşısına qoyduğu bütün vəzifələri yüksək səviyyədə icra etmək iqtidarındadır. Çünkü artıq İrəvan istisna olmaqla, bütün dünya Azərbaycanın mövqeyini dəstəkləyir.

İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"